

Aşığın Yubileyi

Aşıq Hüseyin Saracının xatirəsinə İsmayıllı Şixlı

© İsmayıllı Şixlı. Ölüləri Qəbristanda Basdırın. Bakı, Gənclik 1992.

Kəndimizdə toy vardı. Məhəlləmizin qızlarından birini ərə verirdilər. Hamımız sevinirdik. Bilirdik ki, toy olan həyətdə gecə lopalar yandırılacaq, yerə kilim-gəbə döşənəcək, bərli-bəzəkli qız gəlin cərgə ilə oturacaq, qara zurna zilə çəkəcək, mağara yiğisanlar durub qoşa-qoşa oynayacaqlar. Düz işıqlaşana qədər dəfin gumbultusu kəndi başına götürəcək. Amma mən aşağı qulaq asmaq istəyirdim. Eşitmışdım ki, qonşuda iri bir otaq hazırlanıb. Toya əl-ayaq verib, ora-bura qaçışan qızların birinə qoşulub həmin yerə getdim. Evin içində qabaq-qabağa düzəldilmiş başa-başa taxtların üstünə döşəkcələr salınmış, divar boyu mütəkkə, yastıq düzülmüşdü. Axşam kişilər buraya gələcək, ayaqqabılılarını soyunub mütəkkələrə dirsəklənəcək, kürəklərini yastiqa söykəyib rahatlanacaq və səhərə qədər aşağı qulaq asacaqdılar. Aşıq sinəsində saz taxtların arasında gəzəcəkdi. Mən bunları görməmişdim. Görə də bilməzdim, çünki uşaqları aşiq məclisinə buraxmırlılar. Gözümü hərlədim. Tavanda şüşələri tər-təmiz silinmiş iki otuzluq çiraq asılmışdı. Su çilənmiş torpaq döşəmə tər-təmiz süpürülmüşdü. Qapının ağızında, evin girəcəyində, divar boyu yük yığılmışdı. İvçin-ivçin qatlanıb üst-üstə qayulmuş yorğan-döşək tavana dəyirdi.

Gözlədim. Qaranlıq qarışib işıqlar yananda və kişilər bir-bir gəlib taxtın üstündə yerlərini rahatlayanda, gözdən oğurlanıb yükün dalına girdim. Lap qaranlıq küncə çəkilib büzüsdüm. Ürəyim az qalırdı pırıldayıb yerindən çıxsın. Qorxurdum ki, məni tapıb qovarlar...

Gözümü saz dinqiltisina açdım. Yuxumu dağıdaraq, yükün dalından boylandım. Kişilər taxtın üstündə, divar boyu oturmuşdular. Qabaqlarında balaca stəkanlarda çay vardı. Yun corabları naxışlı idi. Aşığın əynində qalife şalvar-köynək, belində sallamalı gümüş kəmər, ayağında xromdan uzunboğaz çəkmə vardi. Sinəsindəki sazin şirmayıları otuzluq çiraqların işığında par-par parlayırdı. Birdən yük uçdu. Yorğan-döşəklə bərabər mən də döşəməyə sərildim. Özüm də hiss etmədən yuxarı dırmaşmış, yükü yçurtmuşdum. Bildim ki, qəbahət işləmişəm. Heç olmasa qulağımdan dartacaqlar. Yorğan-döşəyin arasından çıxb qapiya yönəldim. Qolumdan tutub ortaya çəkdilər. Kimsə mənə əl qaldırmaq istədi. Səs eşitdim.

—Dəymə, deyəsən müəllimin oğludur, a bala, yaxın gəl görüm.

Qorxa-qorxa yaxınlaşdım.

—Niyə yükün dalında gizlənmişdin?

Başımı qaldırmadım. Səsim titrədi.

—Aşıqa qulaq asmaq istəyirdim.

—Axı, uşaqların hamısı mağardadı.

—Mən aşiq istəyirəm.

Cəsarətlənib üzünə baxdım. Onun gözləri gülürdü.

Sifətində mehribanlıq vardi.

—Yatmayacaqsan ki?

—Heç gözümü də qırpmayacam.

—Onda çıx yuxarı.

Bu, qonşumuz Molla Məcidlərin Rəhim idi. Yanında yer düzəltdi. Mən də kişilər kimi döşəkcənin üstünə uzanıb mütəkkəyə dirsəkləndim.

—Rəhim dayı, hansı dastanı danışacayıq?

—Hansını istəyirsən?

—Şah İsmayılı.

Kişi gülə-gülə üzümə baxdı. Sonra sazını kökləyən aşığı yaxına çağırıldı.

—Bu nişanlısı göyçək deyir ki, Şah İsmayılı başlayaqq, aqlın nə kəsir?

—Lap yaxşı eləyir.—Əyilib üzümə baxdı,—ə, xalası göyçək başlayaqq?

—Mənim xalam yoxdu.

Kişilər qəhqəhə çəkdilər. Gözləri yaşarincaya qədər gülüşdülər. Sonra sazin səsi hər şeyi batırıldı...

Aşıq ortada qırğı kimi hərlənirdi. Hadisələri danışır, sazin kökünü tez-tez dəyişir, gah zildən, gah da pəsdən oxuyurdu. Zilə çəkəndə otuzluq çırığın altında dayanırdı. Onun cəggiltisindən çırığın fitili titrəyir, işıq atılıb-düşürdü. Gözümü aşiqdan və otuzluq çırqlardan çəkə bilmirdim. Birdən Rəhim əminin səsini eşitdim.

—Aşıq, keç Misriyə.

—Dalımcı gələ biləcəksənmi?

—Qorxma, darda qoymaram.

Aşıq sazı aşağı pərdəsinə keçdi. Barmaqlar şütüdü və birdən elə zilə çəkdi ki, çıraqın fitili cəggiltiyə uyğun titrədi və birdən ölüzyiyib söndü.

—Sağ ol, aşiq!—deyə hamı bir ağızdan dilləndi.

Saz bizə yaxınlaşdı. Rəhim dayının qulağının dibində inildədi. Rəhim dayı astadan oxuma la başladı. Söz-sözə qarışdı, əhvalat-əhvalata. Aşıq deyəndə ki, “Gülzərin dalınca gedən Şah İsmayıл yeddi bələn aşdı, yeddi dərə keçdi və birdən gördü meyitlərdən hasar çəkilib, kəllələrdən qalaçalar tikilib, önlərin gözü başı kəsilmiş qoyun gözü tək soğulub işildayırırdı”, sözün düzü qorxdum, Rəhim əminin böyrünə qıṣıldım. Sonra Ərəbzəngi ilə vuruşdular. Şah İsmayıл Ərəbzənginin qız olduğunu bilib əl saxladı. Dostalşdırılar. Birlikdə gedib Güzləri gətirdilər.

Xoruzların ilk banına yaxın aşiq sazını yerə qoydu…

O gündən aşıqlıq eşqinə düşdüm. Dostum Yunusla birlikdə at tövləsinə getdik. Qayçı ilə atların quyruğundan xeyli tel kəsdik. Hərəmiz bir taxta yonqarladıq. Telləri sim əvəzinə düzüb “saz” düzəldik. Birimiz Şah İsmayıл olduq, birimiz Ərəbzəngi. Sonra da dodaqlarımızın arasına iynə yoyb, Aşıq Ələsgəririn “dodaqdəyməz”lərini oxuduq…

…Aşıq qapını açıb içəri girəndə bir anlığına bunlar yadına düşdü.

Ayağa durdum. Qabağına getdim. İkiəlli görüşdük. Qolundan tutub içəri gətirdim. Qabaq-qabağa oturduq.

Bir xeyli nə o dindi, nə də mən. Gözaltı onu süzdüm. Qocalmışdı. Qəddi-qaməti şaxlığının saxlasa da, üzünü, boynunun dalını, gözlərinin yanını qırış basmışdı. Amma bığları qalın və cod idi. Deyəsən rəngləmişdi. Gözləri isə yenə əvvəlki kimi idi. Baxışlar alıcı quş baxışlarıydı.

—Nə yaxşı, buralara yolun düşüb, xeyirdimi?

—Xeyir olmayanda nə olacaq, a bala, toya çağırmışdır. Yoxsa elə bilirsən, qocalmışsam, daha məclis apara bilmərəm?

—Hələ sizə çatmağa çox var. Siz ustadlar çox cavanları yolda qoyarsınız.

—Və onunçünümü qədir-qiyətimizi bilirsınız, ağrin alem, qocaları niyə yaddan çıxardırsınız?

Söz mənim tərs şapalaq kimi tutdu. Düz üç ay bundan qabaq aşiq mənim yanına gəlmişdi. Söz arası demişdi ki, bu yaxınlarda yetmiş yaşım olacaq. İşarəni başa düşdüm. O gedəndən sonra “Aşıqlar Birliyinin” sədri ilə bahəm yuxarı məktub yazdıq, telefonla danışdıq. Hətta özümüz getdik, məsələni izah elədik. Amma heç kəsi başa sala bilmədik ki, haqqında danışdığını adam böyük sənətkardır.

—Siz də nə yapışmışınız bu aşıqların quyruğundan. Onlar hamısı keçmiş mərhələdir.

—Bunu ancaq aşiq sənətini başa düşməyənlər deyə bilər!

—Təhqirə keçmə!

—Sözün düzü, bəyəm təhqirdir?

Çox gedib-gəlmişdik. Amma bir cavab ala bilməmişdik.

İndi mən bunları aşağı necə deyəydim?!

Səsimə mehribanlıq verdim.

—Siz yaddan heç vaxt çıxmazsınız.

O xeyli oturdu. Olub-keçənlərdən söhbət elədi. Sonra ayağa durdu.

—Di, salamat qal, ağrin alem, mən getdim. Yolçu yolda gərək.

Qapının ağızına qədər ötürdüm. Birdən dayandı, geri döndü.

—Gəl, bir səni öpüm, a bala, dünya ölüm-itim dünyasıdır, tanrılarının işini nə bilmək olar?!

Qucaqlaşdıq. Pilləkənə qədər apardım. Sonra sürücüyü dedim ki, aşağı haraya istəyir, ora apar.

Arxasınca baxdım. Pillələri ağır-agır enirdi. Nəfəsi təngiyirdi. Otağa qayıdan kimi dəstəyi götürüb, nömrəni yiğdim. Məndən qabaq özü sözə başladı.

—Yəqin yenə aşığın yubileyi məsələsidir. Narahat olma, razılıq almışıq. Sənədləri yuxarıkı mərtəbəyə göndərmişik. Tezliklə qərar çıxar.

Heç nə demədim. Dəstəyi asdım...

Payız girmişdi. Çiskinli havalar başlamıştı. Bağların xəzan çağlıydı. Plaşının yaxasını qaldırıb idarəmizin qabağındakı bağda gəzinirdim. Ayağımın altında nəm xəzəl xışıldayırdı. Nədənsə bu gün yaman tutqun idim. İdarəyə getməzdən əvvəl bir az gəzinmək istəyirdim. İslanmasam, bəlkə, xeyli ləngiyəçəkdirdim.

İçəri girən kimi “od parçası” adlandırdığım katibə əvvəlcə bir stəkan çay gətirdi, sonra qovluğu stolun üstünə qoydu. Dinmədi. Başımı qaldırıb üzünə baxdım. Saçını həmişəki kimi səliqə ilə daramış, qulaqlarına, boynuna bir-birinə uyğun muncuq və sırga taxmışdı. Enli kəməri kip bağladıqından beli daha da incəlmişdi. İri sağanaqlı eynəyinin arxasından baxan gözünə gözüm sataşdı. Gördüm ki, bulud kimi doludur. Sakitcə geri döndü. Həmişə qəti, cəld addimlarla gedən qız bu dəfə astaca otaqdan çıxdı. Qovluğunu açdım. Gözümə ilk dəyən rayon qəzetindəki nekroloq və kədərli telegram oldu. Şəkilə baxdım. Səsi qulaqlarında canlandı. “Gəl səni öpüm, ağrin alem, dünya ölüm-itim dünyasıdır”. Gözlərim dolu. Elə bu baxt hökumət telefonu zəng vurdu. Dəstəyi götürdüm.

—Bəli.

—Sənə nə olub, səsin niyə titrəyir?

—Sözünü de.

—Səni təbrik edirəm, yuxarıda baxıldı və aşığın yubileyini keçirmək haqqında layihə bəyənildi. Gözün aydın!

—Sənin gözün aydın olsun.

—Mənim niyə?

—Ona görə ki, siz tərpənənə qədər, aşiq ömrünü sizə bağışladı. İndi onun kənddə son yubileyi keçirilir. Sabah yeddisidir.

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Yoxladı və veb üçün hazırladı: Nəcəfova Aydan

Azeri.org-a qoyuldu: Oktyabr, 2004

